

# Milli mənəvi dəyərlərimiz...

## Zəngin tarixi ırsimiz milli kimliyimizin təsdiqididir



Azərbaycan  
Respublikasının  
Medianın İnkişafı  
Agentliyi

**Məqalə “Azərbaycan  
Respublikasının Medianın  
İnkişafı Agentliyi”nin  
maliyyə dəstəyi ilə  
“Azərbaycanın dövlətçilik  
tarixinin, milli adət-  
ənənələrinin, elm və  
mədəniyyətinin təbliği”  
istiqaməti üzrə  
hazırlanmışdır**

azərbaycanlı öz tarixini, mədəniyyətini, özünün milli keçmişini, dövlətçilik ənənələrini bilməli və yaşatmalıdır. Onun sözlərinə görə, Azərbaycan tarixi türk tarixindən ayrı öyrənilə bilər: “Tariximiz Şumerdən üzü bəri böyük bir yol keçib. Dilimizin, folklor motivlərinin bağlılığı bunu sübut edir. Azərbaycan dövlətçiliyinin tarixi əslində bununla bağlıdır. Miladdan önce ən azı 2000 illik dövrde Azərbaycan dövlətlərinin tarixini izləmək mümkündür. Miladdan sonra Azərbaycan ərazisində Manna Middiya ondan əvvəl Kutilər, Lullubilər və s. olub. Qafqaz Albaniyasının da ən böyük xalqı Azərbaycan türkləri olub. Dədə Qorqud motivləri eradan əvvələ gedib çıxır. Azərbaycan qədim türk vətənidir. Bəzən deyirdilər bizim dövlətimiz 18-20-ci ildə Milli Azərbaycan Xalq

rətde saxlayan neçə-neçə söz dühamız tariximizi, mənəvi dəyərlərimizi öz poeziyalarında vəsf etməklə həmdə yaşadılar. Bu ölməz əsərlər həmdə Azərbaycan xalqını və dövlətini dünyaya tanıdır: “Əsrlər keçəsə də aktuallığını itirməyən bu ədəbi nümunələr nəsildən-nəsle xalqımızı milli mənəvi, eləcə də ümuməbəşəri dəyərlər əsasında tərbiye edib. Buzəngin bədii ırsidə xalqın soyköküne bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni minilliyyədək gəlib çatıb. Bütün bunların kontekstində Azərbaycan vətəndəsinin varlığı göstərilir. Uzun illərin yolu və əsərlərin, qərinələrin sorağı bizi bu ənənələrə bağlayıb, dövrümüzə körpü salıb.

Müsəir insanın formallaşması və özünütsəsi məhz milli mənəvi dəyərlərin təkmilləşməsi ilə sıx bağlıdır. Azərbaycan xalqı öz kökləri ilə bəşəri düşüncə və yaradıcı həyat fəaliyyətinin istiqamətlərini müəyənləşdirib. Mənəvi dəyərlər toplumuz, mədəni ırsımız hazırda xalqımızın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi kimi qəbul edilir. Milli-mənəvi dəyərlərin inkişafına göstərilən dövlət qayığının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülen işlər mədəni ırsın gələcəyinə nikbin baxmağa umidləri artırır”.

**Dünya muzeylərində  
mədəniyyətimizin izlərini  
axtarmalıyıq**



Cümhuriyyəti ilə başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti sadəcə dövlətçiliyimizin bir mərhəlesidir. Demokratik Cümhuriyyət dövrür. Amma ondan əvvəl Səfəviler, Avşarlar, Qacarlar, Atabəyler, Ağqoyunluqlar, Qaraqoyunlular ayrı-ayrı zamanların Azərbaycan tarixində özünməxsus yeri olan dövlətlərimizdir. Nadir şah Əfşarın vəfatından sonra yaranan Azərbaycan xanlıqları əraziyinə görə o qədər böyük olmasa belə, hərəsinin ayrılıqda mühüm tarixi inkişaf mərhələsi mövcuddur. Bizim dövlətçiliyimizin tarixi çox qədimdir”.

**Əsrlər keçəsə də, aktuallığını  
itirməyən incilərimiz**

Folklorşunas qeyd edib ki, yaradıcılarılarında bəşəri ideyaları təbliğ edən Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və sözü ilə dünyamı hey-

Hər bir xalqı özünəməxsus edən, digər xalqlardan fərqləndirən şərtlərdən biri də mədəniyyəti və milli adət-ənənələridir. Milli mənəvi dəyərlərin, adət-ənənələrin, milli folklorun yaradıcısı isə xalqdır. Bu mənada, Azərbaycan xalqının zəngin mədəni ırsı, yüksək mənəvi dəyərləri, qədim tarixə söykənən milli adət-ənənələri bütün dünyaya üçün nümunədir. Xalqımızın yaşıtlığı və təbliği etdiyi bəşəri ideyalar, adət-ənənələr və milli dəyərlər öz yüksək səviyyəsi ilə, qədimliyi və gözəlliyi ilə seçilir.

Bu istiqamətdə aparılan tədqiqatlar, elmi araşdırmalar da təsdiqləyir ki, Azərbaycan xalqı əsrlər boyu qədim köklərə malik maddi və mənəvi xəzinəsini qoruyub saxlamaqla yanaşı, inkişaf etdirib. Bu ənənələr, dəyərlərimiz milli folklorumuzda, şifahi xalq ədəbiyyatımızda, o cümlədən nağillarımızda, atalar sözlərində, bayılarda, nəhayət, “Kitabi-Dədə Qorqud” dəstənində əksini taparaq uzaq keçmişin sinaqlarından çıxaraq müasir dövrümüzə qedər uzun və şərflı bir yol golub.

**Dövlətçiliyimizin tarixi çox qədimdir...**

Mövzu baredi “Yeni Azərbaycan”a danişan folklorşunas Məhəmməd Məmmədov bildirib ki, yaşadıqı coğrafiyadan asılı olmayaraq hər bir

M.Məmmədov bildirib ki, Qarağadakı böyük qələbədən sonra qurur duymalı və inkişaf addım atmalıydı: “Mədəniyyətimizin, tariximizin, televiziyanızın, tehsilimizin həmin qələbəyə layiq bir şəkildə qurulmasına çalışmalıyıq. Əsl Azərbaycan mədəniyyəti min illərlə daşıldılsa da, oğurlansa da amma izi itməyib. Biz böyük bir mədəniyyətin sahibiyik. Məsələn, Cənubi Azərbaycanda Həsənli mədəniyyəti var. Onun qızıl əşyaları dünyanın hər yerinə yayılıb. Azərbaycan xalçaları, əlyazmalarımız dünyanın bütün muzeylərində var. Azərbaycan öz mədəniyyətinin sərhədlərini müəyyənləşdirməli, mədəniyyətin izlərini dünya muzeylərində axtarıb tapmalıdır. Onların ən azı kataloqunu tutub tədricən toplamaq lazımdır”.

**Yeganə BAYRAMOVA**